

Azərbaycanın qeyri-neft sektorunda müsbət göstəricilər əldə edilir

Pandemiya ilə bağlı karantin rejimin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə olaraq Azərbaycanda iqtisadi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.



Pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4,3 faiz aşağı düşmüdü. Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2,5 faiz, ilk 2 ayında 3,2 faiz, birinci rübdə 1,3 faiz və nəhayət, yanvar-aprel aylarında 0,2 faiz azalmışdı.

Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyer 6,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artıb.

Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi, həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalarla gedilməsi ilə bağlıdır. Son 5 ayda Nazirlər Kabinetini yanında operativ qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə, real sektordakı bir sıra məhdudiyyətləri aradan qaldırmalı yoluxma sayını optimallaşdırıa bilməsi təqdirdə layiq haldır. Xüsusun nəzəre almaq lazımdır ki, əksər ölkələr, o cümlədən, qardaş Türkiye yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar.

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu da tədricən bərpa olunur. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycanın əsas kapitalına 4,907 milyard manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 7,9 faiz azalıb. İstifadə olunmuş vəsaitin 3 392,2 milyon manatı və ya 69,1 faizi məhsul istehsalı sahələrinə, 1143,2 milyon manatı (23,3 faizi) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisine sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 960,8 milyon manatını və ya 60,3 faizi daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 287,1 milyon manatı və ya 67 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Respublikada turizm və ticarət sektorlarında da iqtisadi aktivliyin yüksələcəyi gözlənilir. Turizm neftdən sonra ölkəmizə

ən çox vallyuta getirən sektorudur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Pandemiyanın öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar, həmçinin məşğulluğun təmin edilməsi mühüm önem daşıyır. Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdırıcı bilən ölkələrlə ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədə uyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər.

Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyin müsbət təsir göstərməklə yanaşı, məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir.

**Vüqar BAYRAMOV,
Milli Məclisin İqtisadi
Siyaset və Sahibkarlıq
Komitəsinin üzvü**